

**Dövlət ümumtəhsil məktəblərindəki məktəbhazırlıq qruplarına uşaqların qəbulu,
yerdəyişməsi və qrupların komplektləşdirilməsi
Qaydası**

1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə əsasən hazırlanmışdır və dövlət ümumtəhsil məktəblərindəki (bundan sonra-məktəblərdə) məktəbhazırlıq qruplarına uşaqların qəbulu, yerdəyişməsi və qrupların komplektləşdirilməsi qaydalarını tənzimləyir.

2. Məktəblərdə təşkil olunmuş məktəbhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

3. Yaşayış ərazisindəki məktəbdə məktəbhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbhazırlıq qrupuna qəbul oluna bilər.

4. Məcburi köçkün məktəblərindəki məktəbhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur.

5. Hər hansı bir ümumi təhsil müəssisəsində məktəbhazırlıq təhsili almış uşaqlar həmin təhsil müəssisəsində birinci sinfə qəbul edirlər. Yaranmış vəziyyətə görə, bir məktəbdə məktəbhazırlıq təhsili almış uşağın digər məktəbdəki I sinfə qəbulundan imtina edilməsi yolverilməzdir.

6. Məktəbhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. Qəbul üçün aşağıdakı sənədlər tələb edilir:

- 6.1. məktəbin direktorunun adına ərizə;
- 6.2. uşağın mübadilə vəərəqəsi;
- 6.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
- 6.4. uşağın 3x4 ölçüdə 2 ədəd fotosəkli.

7. Məktəbhazırlıq qrupları təşkil olunan məktəblərdə sənədlərin qəbulu günləri və saatları, tələb olunan sənədlər, sənədləri qəbul edən şəxsin adı, soyadı və əlaqə telefonları, açılacaq qrupların sayı, eləcə də tədris dili, məşğələlərin başlanıb yekunlaşdırılması, nümunəvi ərizə forması barədə məlumatlar yerləşdirilir.

8. Məktəbhazırlıq qruplarında məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin il IV sinif apararı və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur.

9. Məktəbəhazırlıq qrupunda işləyən müəllim növbəti dərs ilində əmək fəaliyyətini davam etdirə bilmədikdə həmin qrupdan formalaşmış birinci sinif Pedaqoji Şurasının qərarı ilə məktəbin digər ibtidai sinif müəlliminə verilə bilər.

10. Məktəbəhazırlıq qruplarında uşaqların minimum say həddi aşağıdakı kimi müəyyənləşdirilir:

10.1. qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

10.2. şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;

10.3. məktəbəhazırlıq qruplarında 1 (bir) məşğələnin müddəti 30 dəqiqədir.

11. Uşaqların sayı müəyyən edilmiş normadan az olduğu halda, məktəbəhazırlıq qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional təhsil idarələrinin (ərazi maliyyə hesablaşma mərkəzlərinin) razılığı əsasında yaradılır.

12. Məktəbəhazırlıq qrupunda təhsil alan uşağın yerdəyişməsi Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nın 3.1-ci bəndinə uyğun həll edilir.

13. Dərs ili ərzində yerdəyişmə ilə bağlı qrupda uşaqların sayının azalması məktəbəhazırlıq qrupunun fəaliyyətinin davam etməsinə təsir göstərmir.